



Elşən Mirişli

Gəncə şəhəri,
tarixçi

Xeyrənnisa Sultan Mazandaran xanı Abdulla xanla Lazbar xanının ilk övladı idi. 1549-cu ilde doğulmuşdu. Xeyrənnisa Sultan ile Şah Məhəmməd Xudabəndənin tanış olması tamam təsadüf idi. Şahzadə atası I Şah Təhmasibin istəyi ilə Mazandaran bölgəsini gəzərkən bazarə yolu salmış ve kəndli qiyafəsində insanları sorğu-sual edmişdir. Elə bu zaman Mazandaran xanının qızı Xeyrənnisa bacısı Zəhra xanımlı (I Şah Abbasın məşvərətçisi, Məryəm və Zeynəb sultani sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxtdan muzzul tutulmuş oxçunun nişanı ilə yaranan və yera yixilir. Bu zaman gənc qız olan

miyyeti elə aldı. Bütün qızılbaş emirleri və "dövləti ali şəxsləri" ona tabe oldular.

Həmin günlərdə II Şah İsmayılin Baş veziri Mirza Salman Qəzvindən Məhəmməd Xudabəndənin yaşadığı Şiraz şəhərinə gəldi. O, çox tez bir zamanda şahın ve onun arvadı (qızılbaşların tacılı adlandırılardığı milletə mensub) Xeyrənnisa bəyimini etibarını qazandı. Bu bacarıqlı və hakimiyyətperəst qadın işlində erinin evezinə bütün dövlət işlərini görür, hətta özüne lazımlı olan adamları dövlət vəzifelerinə de təyin edirdi.

Mesələn, Şirazın mustoufisi tacikiyəye mensub Mir Qəvameddin Hüseyn Xeyrənnisa Sultanın (Məhdi Ülya - "Yüksek beşik") göstərişi ilə hebsən azad edildi və vezir rütbəsinə yüksəldildi. İsgənder bəy Münsi yazır: "Əlahərət Məhdi Ülya dövlət işlərinin təşkilatçısı və qurucusu oldu. Onun göstərişi olmadan heç bir mühüm məsələ həll olunmurdu". Məhəmməd Xudabəndə, Məhdi Ülyanın arzusu ilə onun qohumu Əhməd xanı İstəxr qalasından azad etmiş, Gilan hakimi vəzifəsinə

manlarının arkasında, baş vəzirin möhürünlər üzərində vurulsun".

Məhəmməd Xudabəndə yalnız sah adını Qızılbaş emirleri saxlamışdır. Şərafəxanın tədbirinə, emirler dövlət işlərini "kor padşaha və gözləri zəifləmiş vezirə" vermişdir. Əslinde hakimiyət Məhdi Ülyanın alına keçmişdi.

Məhəmməd Xudabəndə hakimiyətə keçen ilə dövlət xəzinəsinin bütün sərvətlərinin dəyəri 900 min türməndən ibarətdi. II Şah İsmayılin mahv etdiyi şahzadələrin mülkiyyətinin müsadirə olunması yol ilə və digər zorla tədbirkarlı mənimsənilmiş bütün əmlakın dağrı da bura daxil idi.

Əsasən I Şah Təhmasibin (1524-1576) yanın əsrik hakimiyəti dövründə, qənaət hesabına toplamış bu böyük sərvəti Məhəmməd Xudabəndə və Məhdi Ülya bir il ərzində xərcəyib qurtardı. Həsən Rumlu göstərir ki, yeniyi şah, I Təhmasibin son on dörd ilde ödemdiyi, II Şah İsmayılin isə yüzde bir hissəsinə ödediyi məvacibin dərhal həmisi orduya verilmişdi.

İsgənder bəy Münsi Şah Məhəmməd Xudabəndənin və Məhdi Ülyanın hakimiyyətinin ilk illerindəki Səfəvilər

taciklər (tacikiyə) istilahı ilə adlandırırlar. Məhdi Ülya türk (Azerbaycan türkü) emirlerini dövlət işlərindən kənar edərək onların danışsız itaat göstərmələrinə nail olmaq isteyirdi. Bu baxımdan Mazandaranın ırsı türk hakimi, "leyaqətli və mömkin gənc" Mirzə xanın Məhdi Ülyanın hökmü ilə öldürülməsi hadisəsi seciyyəvi sayila bilər.

Bu zaman şah arvadı özünün günahsız qurbanının məhrum atası Mərəd xanla Mazandaranda hakimiyət uğrunda mübarizəde təqribən 20 il evvel həlak olmuş, Məresin seyidlərindən olan atası Mirzə Abdulla xanın intiqamını almaq kimi xırda hissələri rəhbər tutmuşdu.



Qızılbaş Dövlətində Ali Divan Vəkili Məhdi Ülya - Xeyrənnisa Sultan

Xeyrənnisa qəçəraq onu qaldırmış, yarasına oradaca məlham qoyur, əhvalını sonaşır. Gözləri yaxşı görməyən şahzadəyə qız gözəl görünür, lakin özüne gəldikdən sonra onu görmür, getdiyini öyrənir. Bu hadisədən 1565-ci ilde baş verir. Hadisədən bir müddət sonra Şahzadə bu qızı arasdırı, Abdulla xanın yanını öyrənir, ona elçi göndərir. 1565-ci ilin sonları qızılbaş əsgərləri Xeyrənnisanı zorla saraya gətirir.

Əvvəlcədən Məhəmməd Xudabəndə istəməsə də, sonradan aşiq olur və ona 5 övlad bəxş edir. Oğlanları: Şahzadə Həsən Mirzə, Şahzadə Həmzə Mirzə, Şahzadə Abbas Mirzə, Şahzadə Əbü'lələ Mirzə Qızı: Şahbeyim Sultan. Əri Məhəmməd Xudabəndənin gözünün hədsiz zəif olmasına, yuxarıların onları saymaması Xeyrənniseni övladlarının həyatda qalması üçün siyasetə girməyə məcbur edir. Və o ailəsinə daim qoruyaçağı haqqda and içir. Oğlu Həsən Mirzənin "təzə" şahın (II İsmayılin) emri ilə öldürülməsi onun mərhamət hissini alır. Atasının yolunu azmış emisi Mir Həsən xanla Türkər (Qızılbaşlar) tərəfindən qətl işə onda bu nifreti daha da artırır. Şah II İsmayılin 1577-ci ilde bacısı Pərişan xanım tərəfindən zəhərlənərək öldürülənəndən sonra Qəzvin sarayında gergin vəziyyət yarandı. Qızılbaş emirleri taxt-tac varisi məsələsin həll etməye başladılar. Bir çox namizədlər iştirak etdilər. Pərişan xanım "özünü padşah təsəvvür edirdi". O dedi ki, qardaşının şah olması qərarına etirazı yoxdur, lakin bütün dövlət işlərini özü aparacaqdır. II Şah İsmayılin zindanlara atdığı emirər və eyanlar Pərişan xanımın emri ilə azad edildi.

berpa etmişdir. Mirzə Salman fəxri "etimad ad-dövlə" ("dövlətin etimadı") adını aldı və dərhal Məhdi Ülya tərəfindən "ən ali divanın vəziri" təyin edildi.

Mirzə Salman şahı və onun arvadını tezliklə Qəzvinə köçməye çağırırdı. O, tacikiyə sinifindən olan Məhdi Ülyanı inandırırdı ki, Pərişan xanım paytaxtda öz hakimiyyətini möhkəmləndirər və onun yerinə yalnız "şahın adı" qalar, özü isə erinə arvad olmaqla kifayətlənər. Farsın delilleri dərhal öz təsirini göstərdi. Şah sarayının ehli İsfahan-Kaşan-Qum-Save-Qəzvin yolu ilə, şimala doğru hərakətə başladı.

Pərişan xanım şahın yaxınlaşması xəbərini eşitdi və mübarizəsiz təslim olmamaq qərannı gəldi. Dayısı Şamxal Soltan silahlı müqavimət göstərmək

Müstəbid və tündxasiyyət olan şah arvadı Məhdi Ülya ərinin əvəzinə dövləti təkbaşına, tam hakimiyət sahibi kimi idarə edir, qızılbaş tayfalarının əyanları ilə az hesablaşırı. Onun şəxsi vəziri Mir Qəvameddin Hüseyn Şirazi, paytaxtın kələntəri mövlana Əfzəl Münəccim Qəzvini, habelə etimad ad-dövlə Mirzə Salman İsfahani İran tacik ünsürlərinə mənsub olan şəxslər idi. Mənbələr onları türklərdən fərqli olaraq ümumi taciklər (tacikiyə) istilahı ilə adlandırlırlar...

Üçün adamların toplamağa başlıdı. Lakin toqquşma baş vermadı. Qızılbaş emirleri Pərişan xanımı tərk etməyə və paytaxtın daxil olan Məhəmməd Xudabəndənin tərəfinə keçməyə başladılar. Pərişan xanının dəyəri 15 min türmən olan əmlakı xəyanət etdiyi üçün onun ələsi Xəlil xan Əfşara hədiyyə vərildi.

Məhəmməd Xudabəndənin Qəzvinde tacqoyma mərasimi 1578-ci il fevralın 11-də oldu. İlk evvel şahın düşmənləri məhv edildi. Onun otuz yaşı bacısı Pərişan xanım fevralın 17-də edam edildi. Pərişan xanımın dayısı Şamxal Soltan həyli ilə əle keçirildi və öldürüldü. Taxt-tacın varisi ola biləcək şəxsin II Şah İsmayılin bir yaşı oğlu Şahşəcənən da məhv edilməsi "yaddan çıxarılmadı". Məhəmməd Xudabəndənin taxta çıxmاسının ilk günlerindən etibarən onun arvadı Məhdi Ülya "tam əzəmet və müstəqillik dövlət və padşahlıq işlərini öz əlinə aldı. O, "ali divanın vəkili (vəkalet-i divan-i əla) vəzifəsi yüksəldildi". Və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fer-

dövlətinin vəziiyetinin parlaq təsvirini verir. Şah dövlət xəzinəsinin "qapılarını açmış" və "israfçılıq son həddə çatmışdır". Vəzir Mirzə Salman və Məhdi Ülya bir il üçün emirlərə əvvələdən borc pul ödəyirdi. Təxminən 10 il müddətində müvəcib almayan qorçuları indi müvəcibin hamisini bir yerde aldılar. "Hər gün dövlət xəzinəsindən bütün sandıqlarla, zərb olunmuş qızıl daşıyır və qorçılara ətək-ətək paylayırlar. Qazanc qapılan divanın vəzifəli şəxsləri qarşısında açılır və rüşvətxorluq artırırdı. Qızılbaş Türk boyları öz başçılarının səhənkartlığı üzündən (hakimiyətə) qarşı qalxdılar. Onlar vəzifələrin və dövlətin ali şəxslərinin kölnünü rüşvətə alaraq istədiklərinə nail olurdular. Tezliklə xəzine tamam boşaldı, orada nəqđ pul

dövlətinin veziiyetinin parlaq təsvirini verir. Şah dövlət xəzinəsinin "qapılarını açmış" və "israfçılıq son həddə çatmışdır". Vəzir Mirzə Salman və Məhdi Ülya bir il üçün emirlərə əvvələdən borc pul ödəyirdi. Təxminən 10 il müddətində müvəcib almayan qorçuları indi müvəcibin hamisini bir yerde aldılar. "Hər gün dövlət xəzinəsindən bütün sandıqlarla, zərb olunmuş qızıl daşıyır və qorçılara ətək-ətək paylayırlar. Qazanc qapılan divanın vəzifəli şəxsləri qarşısında açılır və rüşvətxorluq artırırdı. Qızılbaş Türk boyları öz başçılarının səhənkartlığı üzündən (hakimiyətə) qarşı qalxdılar. Onlar vəzifələrin və dövlətin ali şəxslərinin kölnünü rüşvətə alaraq istədiklərinə nail olurdular. Tezliklə xəzine tamam boşaldı, orada nəqđ pul

ve maldan heç nə qalmadı. Hətta son 15 ilde mədənlərdən çıxarılan qiyməti daşalar da xəzinədən yoxa çıxdı. Qızılbaş Dövlətində Xeyrənnisa "Şahbanu" az sonra "Nevvabi-Naibəyi-Səfəviyyə" dəha sonra isə "Ali Divanın Vəkili" olmuşdu. Nə şərqdə, nə de qərbdə bu rütbəyə bir anda heç bir qadın yiyələnməmişdi, lakin farsın qızı bunu bacara bilir. Əsrin son rübündə Osmanlı İmperiyasının sərhədlerindən Hindistana qədər uzanan Azerbaycan Türkərinin Qızılbaş İmperiyasını (1501-1736) formal adla "Şah Məhəmməd Xudabəndə" haqqıqlı olaraq isə Məhdi Ülya və oğlu Həmzə Mirzə idarə edirdi.

Müstəbid və tündxasiyyət olan şah arvadı Məhdi Ülya ərinin əvəzinə dövləti təkbaşına, tam hakimiyət sahibi kimi idarə edir, qızılbaş tayfalarının əyanları ilə az hesablaşırı. Onun şəxsi vəziri Mir Qəvameddin Hüseyn Şirazi, paytaxtın kələntəri mövlana Əfzəl Münəccim Qəzvini, habelə etimad ad-dövlə Mirzə Salman İsfahani İran tacik ünsürlərinə mənsub olan şəxslər idi. Mənbələr onları türklərdən fərqli olaraq ümumi taciklər (tacikiyə) istilahı ilə adlandırlırlar...

Mirzə xan, onun arxasında gəndərilmiş, heyatını qoruyacaqlarına və şah arvadını qan intiqamından imtiyət və padşah dövlətinin ali şəxslərinə" pis münasibəti "tacik və mazandaranlıları (göstərdiyi) hamilik" onun təbəələrini razılığı olmadan və onların iradəsi əleyhine Mirzə xan qətle yetirməsi emirlərin qəlbində tacik Məhdi Ülyaya sönmez nifrat oydadı. Bu qətle görə, Şahzadə xan möhrdar Zülqəder, Piri Məhəmməd xan Ustaclı və Qorxmaz xan Şamlı kimi bir sıra görkəmlə emirler arasında xilaf çıxdılar. Bu tacik qadının hakimiyəti ilə həvəssiz hesablaşan qızılbaş əyanlarının Məhdi Ülyanın özbaşqılığına son qoymaq qətiyyətini möhkəmləndirdi.

Bir gün Kaşan şəhərinin sakinləri divana gelərək şəhər hakimi Məhəmməd xan Türkmandan şikayet etdi. Məhdi Ülya divan memurlarına şikayət etdi. Şahzadə xan möhrdar Zülqəder, Piri Məhəmməd xan Ustaclı və Qorxmaz xan Şamlı kimi bir sıra görkəmlə emirler arasında xilaf çıxdılar. Bu tacik qadının hakimiyəti ilə həvəssiz hesablaşan qızılbaş əyanlarının Məhdi Ülyanın özbaşqılığına son qoymaq qətiyyətini möhkəmləndirdi.

Qızılbaş əsgərlərinin sevmədiyi Xeyrənnisa Sultan, onlar tərəfindən saraya girov saxlanılan Krim xanının qardaşı Adil Gəray ilə eşq yaşamaqda ittiham olunaraq, bir qrup qızılbaş əsgərinin hərəmkənaya basqını nəticəsində 29 iyun 1579-cu ilə anası ilə birlikdə öldürüldü.

Düri-qüdrət Dövləti-hüməyün Şahbanu Naibəyi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəsin Qızılbaş Dövləti tərəfindən mühüm yer tutmuş qadınlardan biridir.

Düri-qüdrət Dövləti-hüməyün Şahbanu Naibəyi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəsin Qızılbaş Dövləti tərəfindən mühüm yer tutmuş qadınlardan biridir.

mana Kaşan şəhərindən başqa yere köçmək barədə sərəncam verildi. "Böyük emirler və dövlətin ali şəxsləri" sırasına daxil olan Məhəmməd xan işin beş şəkil alması ilə rüsvay olundu.

Qızılbaş emirlerini gizli müşavirədə şahın arvadını və onun tərəfdarlarını hakimiyətdən kənar etmək barədə məsləhətlişməye başladılar. Onlar türk boyları və qohumları qarşısında belə sual qoyular. Necə olmuşdur ki, şah Məhəmməd Xudabəndə olduğu halda, hakimiyət şah arvadının, onun tacik və mazandaranlılarının əlinə düşürdü. Məhəmməd Xudabəndə ilə rüsvay olmuşlar? Onlar Məhdi Ülyanı taciklərini və onlara xaxın olan